

Emil Səlimov:

"Teatr əyləncə vasitələrindən biridir, amma..."



V Bakı Beynəlxalq Teatr Konfransının özəl qonaqlarından biri, təbii ki, 1989-cu ildən Fransada yaşayış-yaradan teatr xadimi Emil Səlimov idi.

Dosye: Teatr rejissoru, prodüser, xoreoqraf, sahnəqrafiya mütəxəssisi, dramaturq, pedaqoq və "Səlimov metodu. Korpus hərəkətde" aktyorların peşəkar hazırlıq əslubunun müəllifi Səlimov Emil Ənvar oğlu 1956-ci ildə Bakıda dünyaya gəlib, sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstiutunun rejissorluq fakültəsinə qəbul olunub, Ənvar Behbudov və Edqar Eqadzedan dərs alıb. Təhsil illarında mədəniyyət evlərində, park və stadiionlarda pantomim və dram kompozisiyaları hazırlanıb. 1981-ci ildə E.Qadze ilə birgə "Usaçovkada" teatr-studiyası, 1983-cü ildə özü uşaqlar üçün "Nağılı" studiyası yaradır. 1985-86-ci illərdə Meyerxoldun yetirməsi olan Valentin Pluçekin Moskva Dövlət Akademik Satira Teatrının həzindəki emalatxanasına stajirovkaya davat edilir. 1986-ci ildə Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxiyili adına Kutzai Dram Teatrında E.d Filippovun "Silind" pyesini tamaşaşa qoyur. 1987-ci ildə Moskvada "Köhna şlyapa" adlı müstəqil peşəkar teatr yaradır. Bu teatrın truppası ilə SSRİ-də ilk dəfə E.Ioneskonun "Keçəl müğənni qadın" və P.Vaysin "Marat-Sad" pyeslərini sahnələşdirir.

1994-cü ildə Parisda "Parantez" teatr şirkətini təsis edir. 2000-ci ildən Fransanın Dram Müəllifləri və Bəstəkarlar Cəmiyyətinin üzvü, 2018-ci ildən isə fəxri üzvüdür. 2000-2001-ci illərdə müstəqil sahnələşdirme asasında "Lüserner" teatrında F.Kafkanın "Proses" və "Amerika" əsərlərini tamaşaşa qoyub. Metodunun təqdimatını keçirmək üçün 2009 və 2011-ci illərdə Dramatik Sənətlər Milli Dövlət Konservatoriyasına davat edilib. 2013-cü ildə bu metodu tədris edən özəl məktəbin açıb. 40 il ərzində Emil Səlimov hazırladığı tamaşaların prodüseri, rejissoru, xoreoqrafi, dekoratoru, kostyumeri, aktyor sənəti, dramaturgiyasi, fransız və əcnəbi teatrın və opera sənətinin tarixini tədris edən pedaqoq, 20-dən çox pyes və adaptasiyanın müəllifi kim fəaliyyət göstərir. 2010-cu ildə onun tərcüməyi halı "Rus mühacirlərinin Fransası" ensiklopediyasına daxil edilib.

Tamaşaları fəxri fərmanlar və mötəbər mükafatlarla təltiflənib.

Emil Səlimov əsl pedaqoq kimi ünsiyyətdə təzyiq və sixicilik kimi əhval tanır. Doğma dilini unutsa da (uşaqlıq) sosialist Bakıının "Sovetski" məhəlləsi tərəflərdə keçdiyindən, əzəldən rusdilli olsa da), gen yaddaşı sayısında əsl bəkiliyi dərhal özünü bürüzə verir: ciddiliklə zarafatlılığın harmoniyasından doğan, mütləq qaydada adəb-ərkan qaydalarından qətiyyən kənarə çıxmayan, eyni zamanda, qədərində samimi ünsiyyət tarzi. Və təbii ki, bu özəl gözəlliyi təkrarsız fransız ədaləri hasiləyələyir.

- Dünyanın ən teatral şahərlərindən biri, bəlkə də, birincisi olan Moskvanı Parislə əvəzləyəndə siz yalnız şəxsi səbəblərdən çıxış edirdiniz, yoxsa Avropa miyayısında özünütəsdiq amili də rol oynamışdır?

- Əlbəttə, şəxsi motiv var idi – mən sevdiyim qadının ardınca Parisa yollanmışdım. Amma əlbəttə ki, Avropa miyayısında özünütəsdiq amili də güclü idi. Ümumiyyətə, bir yerde çox qalmayı sevmirəm. Elə buna görə Avropanın bir neçə şəhərində fəaliyyət göstərmisəm.

- Teatra sevginizin tarixçəsi haradan qaynaqlanır? Hansısa güclü təssürat bu sevgini doğurub?

- Bu, tamamilə təsadüfən yaranmış sevgidir. Mən əsgəri xidmətdən sonra Bakıda Rus Dil və Ədəbiyyatı İnstitutuna daxil olmuşum. Amma o ali məktəbdə heç bir gün də oxumadım. Hər şeyi atıb Moskvaya yollandım. Əgər Moskvada aməlli-başlı teatr fəaliyyəti qurub sonra bütün bunları atıb Parisə yollanmışsam, gənc vaxtı belə addım atmaq mənim üçün heç çətin deyildi – ürəyimin səsinə qulaq asdım və Moskvaya getdim... Orda da, bilirsiz ki, teatrla bağlı tədris ocaqları çoxdur. Birinin qarşısından keçəndə talabalar imtahan üçün hazırladıqları etüdə iştirakçı olmayı xahiş etdilər. Mən də razılışdım. Və həyatımın "Teatr" adlı hekayəti bundan sonra başladı... Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissorluq fakültəsinə daxil oldum. Ustadlarımından biri Ənvar Behbudovla bağlı çox gözəl təssüratlarım qalıb. O, Bakıdan gəlmüş azərbaycanlı gəncin Moskva ali məktəbinin talabası adı qazanmasından son dərəcə qüruru idi və başqalarının bunu duymayaçağı tərzdə mənə həyan, arxa durmağı özüne borc bilirdi. Talabaların assistentlik qaydası olmasa da, onun tamaşasında assistentlik etmişdim.

- Qadın mövzusu yaradıcılığınızda nə cursa öz əksini təpi?

- Belə bir mövzuya misal olaraq hələlik yalnız 2005-ci ildə qoyduğum "Fridanın qanadları" tamaşasını misal çəka bilərəm. Bu məksikali qadın-rəssam Frida Kalo haqqında qələma alğığım və Natali Russonun iştirakı ilə hazırladığım bir aktrisa üçün monoloq tamaşadır.

- 35 illik fasılədən sonra Bakıdan hansı təssüratlar və qənaətləri aparırsız özünüzlə?

- Mənim üçün böyük, gözəl sürprizdir, nehayət ki, doğma şəhərimdə olmaq... Bu hadisənin mümkünlüyü sentyabr ayında Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevə ilə səhbətimin elektron mətbuatda yayılmışından sonra baş verib. O səhbəti oxuyan Musiqili Teatrın direktoru Əliqismət Lalayev mənimlə əlaqə qurdur, tanış oldu və Bakıya. Teatr Konfransına davət etdi. Eyni zamanda, rəhbərlik etdiyi teatrdə tamaşa qoymağımı istədi. Dedi ki, konfrans çərçivəsində nəzərdə tutulan ustad dərsi zamanı galəcək tamaşa üçün kastinq də keçirəram. Söyündən, onun şəxsi və peşə keyfiyyətlərinə bələd olmadığı rejissorla işbirliyi qurmaq istəyi məni təccübəldirdi. Bu, əslində, böyük riskdir. Amma Paris teatrlarının direktorlarının qeyri-dəqiqlik tərzdən sonra Əliqismət Lalayevin sözübütlüyű çox xoşdur.

- Və necə oldu – kastinq baş tutdu, ustad dərsi sizdə hansı təssürat yaratdı?

- Biz bunu ustad dərsi yox, açıq dərs adlandırdıq. Ustad dərsi bir az başqa formatda olur – dəvət olunan şəxs danışır, auditoriya isə diniyə gedişatda və ya sonda suallar verir. Yox, kastinq baş tutmadı, iki saat zaman kəsiyi yenice tanış oldum truppa bələdçiyyət kifayət etmedi. Teatrın bir neçə tamaşasına baxdım. "Silva" zövqümüz çox oxşadı. Ümumiyyətə, teatrın artistlərində Avropa səviyyəsi var. Əsgər Əsgərovun rejissor yanaşmasını çox bəyəndim. Konfrans son dərəcə lazımlı təşəbbüsdür, yüksək səviyyədə təşkil olunub.

Azərbaycanın mədəniyyət naziri, hörmətli Əbülfəs Qarayevin qəbul etdiyi qonaqlar arasında mənim de olmamışım ayrıca memnuniyyət hissi bağışlaşdırıldı. Onunla görüş ərzində ümumiyyətdə Azərbaycanda teatr sənətinin inkişafında gerçəkən maraqlı olmasına müşahidə etmək, mənim yaradıcılığımı diqqət ayırmamasını duymaq və konkret olaraq Bakıda tamaşa hazırlamağı arzulaması eşitmək hər bir yaradıcı insan kimi məni də yeni ideyalara havaslaşdırırdı...

Şəhər isə mədəni, təmiz, sakit ab-havası ilə ruhumu təzələdi. Səs-küülü, narahat, hətta təhlükəli Parisdən sonra bu cəhət dəha qəbariq nəzərə çarpar. Bakı sakinlərinin mehribanlığı da dayışmayıb – hansıa ünvanı sorusunda məmənuniyyətə izah edirlər, hətta ötürməyə də hazırlırlar.

- Talabalarınız azərbaycanlı olduğunuuzu bilirlər?

- Məsələ burasındadır ki, Avropada, Amerikada keçmiş SSRİ respublikalarından gəlmİŞ har kəs rus kimi qəbul edilir. Məni də rus bilirlər. Amma təbii ki, yeri düşdükə bunun heç də belə olmadığının izahına çalışıram. Ümumiyyətə isə oralarda son yarımla tarixində xəbərsizlər coxluq təşkil edir.

- "Səlimov metodu" gerçək teatr təcrübəsində tətbiqin tapa bilirmi? Talabalarınız bu metod vasitəsilə özünüfüdadın öhdəsindən gəlirlərmi?

- Mənim metodum Stanislavski metod ilə Meyerhold biomehanikasını özündə birləşdirir. Əlbəttə, bu, tamamilə başqa səhənə davranışıdır. Fransada aktyorlar üçün şərait ümumiyyətdə çox ağırdır. Oranın mədəniyyət nazirliyindəki yeni təyinatlar həmin çətinliyi dəha da kəskinləşdirib. Amma əlbəttə ki, zəhmətimin bəhrəsimi, teatr sənətinə töhfə verəcək miyayısını müşahidə etməsəydim, fəaliyyətim belə uzun sürməzdə.

Bədii rəhbər Emil Səlimov
"Parantez" teatrının truppası ilə



- Siz tamaşalarınızın dekorasiyalarını özünüz qurursunuz. Bu, nədən irəli gəlir – dekorator-rəssamlara etibar etmirsiz, yoxsa başqa hansıa səbab var?

- Birincisi, bu işə машşıl olmağı sevirəm. Materialların seçiləmsindən tutmuş detalların hazırlanmasında bütün proses özüm həyata keçirirəm və hala bir dəfa da olsun qeyri-dəqiqlik vərəməyib. İkinci, dekoratorla işləmək çox bəhə başa gelir. Bir dəfa Gürcüstəndə tamaşa qoyma dekoratora dedim ki, o eyvan aktrisanın ağırlığında davam gatırılmayacak. Və belə də oldu – eyvan udú, yaxşı ki, tələfatsız ötüşür.

- Biziñ Fransada yaşayış-yaradan Emil Səlimovun tamaşa ləri görmək perspektivimiz var mı?

- İstisna etmirəm. Amma ham texniki, ham da maddi cəhətdən asan başa galan təşəbbüs deyil. Ham da bilmirəm, Bakının tələbkər tamaşçıları mənim tamaşalarıma necə qiymət verərlər...

- Emil Səlimovun teatr səciyyəsi nədir, bu fikri necə davam etdirirsiniz: "Teatr - ... ?"

- Teatr mənim alamımdə əyləncə vasitələrindən biridir, amma ehtiyatlı olun: bu əyləncə vasitəsi altında çox ciddi nəşnlərdən bəhs etmək olar. Və bir dəhə bəstəkar Hendelin sözlərini özüma çox yaxın bilirəm: "Əgər yaradıcılığım insanlara yalnız məmənluq versəydi, bu, məni mayus edərdi. Mənim məqsədim onların olduqlarından daha yaxşı olmalarına nail olmaqdır".